

Giriş

Mövzunun aktuallığı

Tədqiqatın elmi
yeniliyi

Tədqiqatın predmeti
və obyektı

Tədqiqatın nəzəri
və praktiki
əhəmiyyəti

Tədqiqatın məqsədi
və vəzifələri

Tədqiqatın
informasiya bazası
və işlənməsi
metodları

İŞÇİ STİLİN ANLAYIŞI VƏ İNKİŞAF TARİXİ

Şəkildə Amerika Birləşmiş Ştatlarında dəmir yolu tikintisində yarımkobinezon geyinmiş işçi görünür. Məhz elə o vaxt müasir cins geyiminin nümunəsi olan davamlı kətandan və ya 100% pambıqdan tikilmiş İşçi şalvar işlənib-hazırlanmışdır.



İnqilabaqədərki
zavod və ya
fabriklər həmişə
daha rəngarəng
görünüş verirdi:
kim “kim necə
istəyir geyinə
bilər” prinsipinə
görə
geyindirilirdilər.



Qayçı istehsalı üzrə kустar emalatxanası

İŞÇİ GEYİMİN NÖVLƏRİ. SEÇİMİN XÜSUSİYYƏTLƏRİ



İşçi geyim – işçinin funksional vəzifələrinin yerinə yetirməsi zaman istifadə etdiyi geyimdir. İşlərin xüsusiyyətlərinə əsasən, işçi geyimi seçilir. İşçi geyimi necə seçmək lazımdır? İşçi geyimin istifadəsi işçi personalı vahid şəkllə salmağa imkan verir, bu da, araşdırmalara əsasən, intizamı yüksəldir və sadəcə tozdan, atmosfer çirklənməsinin təsirindən və bir çox digər amillərdən qoruyur.

İŞLƏRİN NÖVÜNDƏN ASILI OLARAQ, BİR NEÇƏ XÜSUSİ GEYİM NÖVÜ
MÜƏYYƏN EDİLİR, BUNLARI AŞAĞIDAKI KATEQORIYALARA BÖLMƏK
OLAR:



İşçi kostyumlar
Tibbi personal üçün
geyim
Müxtəlif mühafizə
strukturları üçün xüsusi
geyim
Qoruyucu iş geyimi
Su itici xüsusi geyim

İŞÇİ KOSTYUMUN QIYMƏTLƏNDİRİLMƏSİ VƏ SEÇİMİ MEYARLARI

İşçi geyimin qiymətləndirilməsi
və seçimi meyarlarının
erqonomik qrupu
aşağıdakılardan ibarətdir:

- ☐ antropometrik meyarlar;
- ☐ fəaliyyətin qiymətləndirilməsi meyarları;
- ☐ subyektiv meyarlar;
- ☐ obyektiv fizioloji göstəricilər.

İşçi Uniformaları



PRINT LAB


PRINT LAB

TİKİŞ İSTEHSALININ MEXANİKLƏŞDİRMƏ XƏTTİNİN HAZIRLANMASI VƏ TƏTBİQİNİN ARDICILLIĞI MEXANİKLƏŞDİRMƏ XƏTTİ AVADANLIQLARININ NOMENKLATURASI VƏ XÜSUSİYYƏTLƏRİ


Kütləvi məhsulların (kişi kostyumları, şalvar, köynək, palto, qadın plajları, donlar, işçi kostyumlar) hazırlanması üçün kompleks-mexanikləşdirilmiş xəttlər 190 adda tikiş avadanlığını tələb edir – tikiş maşınlar və yarımavtomatlar, presslər və nəm-istilik işlənməsi üçün digər avadanlıq.




İŞÇİ KOSTYUMLARIN HAZIRLANMASININ MEXANİKLƏŞDİRİLMİŞ XƏTTİNİN TEXNOLOGİYALARININ ANALİZİ XƏTLƏRİN XARAKTERİSTİKASI




İşçi kostyum – tikiş
müəssisələrində istehsal edilən
ən sabit məhsullardan biridir.





Montaj bölməsində quraşdırılmış digər avadanlıq növü bir qəbulda halqaların şalvar kəmərinə tikilməsi üzrə yarımaavtomatdır. Rulondan eyni zamanda lazımi uzunluğa malik halqa kəsilir. O, kənarları qatlanmış halda tikiş zonasına verilir. Halqaların şalvara tikilməsi sxemi şəkil 3.4-də göstərilmişdir.


Şalvarda halqa tikiş sxemi



İşçi kostyumun şalvar və gödəkçələrin kəmər sonluqlarının işlənməsi

İŞÇİ KOSTYUMLARIN İSTEHSALININ TƏŞKİLİ

İşçi kostyumların istehsalı üzrə xətt yerləşməsi müxtəlif ola bilən dörd bölmədən ibarətdir. Çox vaxt fabrikalarda olan sexlər 6x6 kolonlar şəbəkəsində uzadılmış formaya malikdir. Bu halda bütün bölmələr ardıcıl olaraq yerləşir. Bu cür yerləşmə konveyer xəttlərindən ənənəvi olaraq qalıb.



NƏTİCƏ

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

